

AZ 02.0461.01.20

19.02.2020

“AzeSERT” MMC-nin Məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanının

(Bakı ş. Sabunçu rayonu Ramiz Qəmbərov küçəsi ev18, m 31)

AKKREDİTASIYA SAHƏSİ

Sıra	Sertifikatlaşdırılan məhsulların, xammalların, yarımfabrikatların və avadanlıqların, xidmətlərinin adı	Kodu
1	2	3
1	-Bütün növ və tip elektrik avadanlıqları, elektrik maşınlar, elektrotexnik avadanlıqlar və materiallar	27.11.1
2	-Bütün növ və tip elektrik aparatları və məişət təyinatlı cihazlar, sanitariya-gigiyenik və sənaye avadanlığı. Yüksək və az cərəyanlı mallar. Yüksək və aşağı gərginlikli elektrotexniki məhsullar	27.12.1
3	-Bütün növ və tip rabitə və telekommunikasiya cihazları. Rəqəmli kommutasiya sistemlər və abonent terminal qurğuları. Şanvari rabitə sistemləri baza stansiyaları üçün qurğular. Rəqəmsal ötürmə sistemləri və rabitə kabelləri.	26.30.1 26.30.226.30.3
4	- Mühərriklər və elektrik stansiyalar, asinxron, addımlayan və kollektorlu mühərriklər, dizel və benzin ilə çalışan elektrik aqreqlər və elektrik stansiyalar üçün daxili yanma mühərriklər	27.11.1
5	-Bütün növ elektron sənayesi üçün avadanlıq və məhsullar	26.40.1
6	-Maşınqayırma, ümumi maşınqayırmada işlənən, ağır, enerqetika, nəqliyyat, neft, kimya və kənd təsərrüfatı bütün növ maşınqayırma məhsulları	27.90.11.00
7	-Tikinti, yol və kommunal maşınqayırma məhsulları. Bütün növ tikinti avadanlığı, maşın və alətləri.	27.90.11.00
8	-Yanğın təhlükəsizliyi qurğuları, avadanlıqlar və məhsulları, bütün növ texniki vəsaitləri, yanğın-qoruma siqnalizasiyası.	26.30.5 26.30.6

9	- Bütün növ metal emalı avadanlığı və məhsulları	27.90.11.00 28.91.1
10	-Bütün növ və tip ağac emalı avadanlıqları və məhsulları.	27.90.11.00
11	-Bütün növ naqillər, kabellər və onların istehsalı üçün xammallar.	27.32.1
12	-Yüngül, metallurgiya, maşınqayırma, neft, kimya, tikinti və yeyinti sənayesi üçün texnoloji avadanlıq və s.	27.90.11.00
13	-Meşə emalı və meşə sənayesi məhsulları və xammal.	16.21.1
14	-Hesablama texnikası, fərdi elektron hesablama maşınları, bütün növ (şəxsi kompyuterlər, noutbuklar, printerlər və başqa bunlara uyğun texnika)	26.20.1
15	- Bütün növ və tip ümumi sənaye və xüsusi təyinatlı avtomatlaşdırma vasitələri və cihazlar.	28.29.1
16	- Bütün növ və tip ölçmə, laboratoriya cihazları və optik aparatları.	26.51.66.00 26.70.2
17	- Bütün növ və tip neft mədən və geoloji-kəşfiyyat avadanlıqları.	27.90.11.00
18	-Rels, qara yayma metal, profillər, sənaye təyinatlı metal məhsulları (naqıl, lentlər, yaylar, burazlar, elektrodlar, dəmir yol üçün bərkidici polad məhsulları və s.).	24.10.11.00
19	-Təzyiqləndirici işləyən yükqaldırma qurğuları və avadanlıqlar.	28.22.18.00
20	-Sərnişin və yük liftləri, elevatorlar, eskalatorlar, yükqaldırıcı kranlar, bütün növ və tip qaldırıcılar.	28.22.128.22.11.00
21	-Avtomobillərə texniki qulluq etməsi üçün nəzarət, diaqnostika, texnoloji avadanlıqlar, diaqnostika ölçmə vasitələri.	27.90.11.00
22	-Kommunal və məişət ehtiyacı üçün yanacaqlar (böz kömür, antrasit, daş kömür) müxtəlif markalı, tipli koks.	19.10.10.00
23	-Radiator, radioyayım, televiziya, naqıl rabitəsi vasitələri, bütün növ və tip əsas və köməkçi radiator aparatları.	26.30.1
24	-Elektrik musiqi alətləri və bütün növ səs sənətinin təkmilləşdirilməsi üçün əlaqədar qurğular	32.20 32.20.14.00
25	-Çilingər-yığma işləri üçün alətlər (almazlı, abraziv)	23.91.1
26	-Bütün növ və tip texnoloji lavazimat.	27.90.33.00
27	-Məişət əl və elektrik alətləri bütün növ və tip.	28.24.1
28	-Həyətəyi təsərrüfat üçün bütün növ və tip alət və inventarlar.	25.73.10.00
29	-Mülki, idman, ov üçün yivsiz lüləli xidməti silahlar, patronlar və silahlara konstruktiv oxşar məmulatlar.	25.40.1
30	-Təsərrüfat təyinatlı bütün növ və tip məhsullar.	17.22.1
31	-Bütün növ və tip məişət cihazları.	27.51.1 27.90.1
32	-Təsərrüfat və xüsusi təyinatlı bütün növ tip qab-qacaq (yemək hazırlanması, süfrəni düzəltmək, dekorasiya, bəzəmə və restoranlar üçün)	23.13.13.00
33	-Uşaqlar üçün şüşə qablar, uşaq yeməyi üçün butulka və bankalar.	23.13.11.00
34	-Qablama, qablaşdırma materialları, birdəfəlik qablar bütün növ.	22.22.1
35	-Cərrahiyyə materialları, sarğı vasitələri.	21.20.24.00
36	-Tibbi avadanlıq (o cümlədən diaqnostika) alətlər, lavazimatlar, qurğular, cihazlar, laboratoriya	32.50.1

	avadanlığı, ölçmə vasitələri və tibbi texnikası bütün növ və tip.	
37	-Cərrahiyada işlənən bütün növ və tip avadanlıqlar və qurğular.	32.50.1
38	-Uşaqlar üçün arabalar, xodunoklar, velosipedlər, uşaqlar üçün avtokürsülər, samokatlar, maşınlar və başqa oyun-əyləncə qurğuları.	30.92.1 30.92.4
39	-Bütün növ yol nəqliyyat vasitələri və onlara aid ehtiyət hissələri	29.10 29.10.2 29.10.4
40	-İdman trenajorları, uşaqlar və böyüklər üçün idman və aktiv dincəlmə üçün məhsullar, bütün növ fitness zalları və övləri üçün peşəkar trenajorlar.	32.30.1
41	-Bütün növ sanitariya texnikası məhsulları.	23.42.1
42	-Qaz halında olan maye, bərk növ yanacaqda işləyən məişət və sənaye aparatları.	27.52.12.00
43	- Bütün növ tikinti, qermetizasiya və izolyasiya malları, qatqılar, üzləmə daşları və panelləri, profillər və aksesuarlar.	23.43.1
44	-Bütün növ bəzəmə tikinti materialları.	08.11.11.50
45	-Bütün növ odadavamlı məhsullar.	23.20.1
46	-Kommunal-məişət və avtomobillərin istifadəsi üçün durulaşdırılmış yanacaq karbohidrogen qazları. Qaz halında texniki və tibbi oksigen. Arqon, azot, karbon 2-i oksid qaz halında, duru və qatqılar.	20.11.1 20.11.11.20
47	-Sənaye təyinatlı məhsul və məmulatlar, suyun axması üçün və qaz üçün bütün növ, tip borular və fitinqlər.	28.14.1
48	-Bütün növ və tip neft, neftkimya, kimya və neft məhsulları.	19.20.21 19.20.22
49	-Bütün növ külçə və tökmələr.	24.10.11.00
50	-Şüşə, şüşədən laminasiya olunmuş məhsullar, şüşə paketlər.	23.11.11.00 23.13.11.00
51	-Polad burazlar və trosalar.	25.93.12.00
52	-PVX-n, Al-n və başqa xəlitədən profillər, pəncərələr, qapılar və onlar üçün bütün növ qurğular və tərkib hissələri.	22.23.14.00
53	-Yağdondurucu mayelər, antifriz.	20.59.4
54	-Diş protezləri və protezləmə elementləri. Əl-əyaq protezlərin hissələri. Ürək qapağı protezi, qan damarları protezlər, ürək damar cərrahiyəsi üçün implantat və kardiostimulyatorlar bütün növ, xəstəliyin mənbəyinin aradan qaldırılması üçün aparatura.	32.50.22.00
55	-Protez-ortopedik məmulatları və onlar üçün yarımfabrikatlar.	32.50.23.00
56	-Mexanikləşdirilmiş, batan, kəsici, zərbəli biz kənarlarla, sıxışdırıcı, çoxsəti təsirli (sıxıcı) zond və mil ilə tədqiq edici tibbi alətlər.	32.50.13.00
57	-Tibbi alətlər dəsti, köməkçi alətlər, müxtəlif lavazimatlar, qurğular və işıq texnikası.	32.50.1
58	-Rezin, polimer, lateks və şüşədən tibbi məmulatları, tibbi yapışqan, dezinfeksiya vasitələri.	22.19.71.00 22.21
59	-Pasiyentlərin istifadəsində olan tibbi kabinetlərin və palataların elektrik avadanlığı.	-
60	-Stomatoloji, diş protez və otorinolarinqoloji avadanlıqlar.	32.50.11.00

61	-İçtimai iaşə, bərbərxanalar, spa salonlar, camaşırxana və kimyəvi təmizləmə müəssisələri üçün avadanlıqlar bütün növ avadanlıqlar.	28.29.4 28.99.22.00 31.01.1
62	-Tibbidə istifadə olunan test sistemləri, diaqnostikular, antigenlər.	21.20.23.00
63	-Qoruyucu eynəklər, linzalar (eynək üçün, gözün, görmə qabiliyyətinin korreksiyası üçün kontakt linzalar). Linzalara qulluqetmə vasitələri. Qündən qoruma və düzəldici eynəklər. Kütləvi istehsal olunmuş eynək çərçivələri.	32.50.4 32.50.41.00
64	-Eşitmə aparatları, aparatların təmizləməsi üçün gigiyenik vasitələr.	32.50.13.00
65	-Bütün növ və tip ştamplar və press-qəliblər.	28.41.1
66	-Plastik kütlədən təsərrüfat və mədəni-məişət təyinatlı məhsullar.	22.29.23.00
67	-Mobil binalar, fəhlələr üçün köməkçi tikililər bütün növ.	41.00.40.90
68	-Zibildən emal olunan xammal və məhsullar.	38.11.5
69	-Yeyinti, tikinti, neft, neft-kimya, kimya, yuyucu, təmizləyicivə dezinfeksiya məmulatlarının qablaşdırılması.	13.92.21 13.92.21.30 13.92.21.50
70	-Sürtkü yağları (sənaye, mühərrik, elektroizolyasiya, transmissiya və s.) plastik sürtkülər, bitumlar, aşqarlar.	19.20.29 19.20.29.10 19.20.29.20 19.20.29.30
71	-Bütün növ kübrələr.	20.15.1
72	-Xüsusi qeyimlər, əl, əyağın fərdi qorunma vasitələri və onların hazırlanması üçün materiallar.	14.12.30.00
73	-Fəhlələr, hərbcilər, kursantlar, məktəblilər üçün xüsusi qeyimlər və uniforma.	14.12.21.20 14.12.11.27 14.12.3
74	-Lakboya məhsulları, həlledicilər, əlif yağı, astar vurulma, boya, şpaklyevka bütün növ.	20.30.1
75	-Elektron oyun avtomatları, videoyunlar və onlar üçün bütün növ qurğular.	32.40.4 32.40.42.00
76	-Şəxsi gigiyena və bütün növ qorunma vasitələri, məmulatları.	20.42.1
77	-Ağız boşluğu üçün gigiyenik vasitələr və məmulatlar.	20.42.18.00
78	-Oyuncaqlar . Bütün növ və tip uşaqların inkişafı üçün oyunlar.	32.40.1 32.40.2
79	-Polimerlərdən (polietilen, polipropilen, polivinilxlorid, poliuretan, polistirol və s.) məhsul və məmulatlar. Plastik kütlə, kimyəvi iplik, kauçuk, lateks məhsul və məmulatlar.	22.29.1
80	-Rezintexnik və lateks məhsul və məmulatlar.	22.19.2
81	- Bütün növ və tip şin (təkər qurşağı).	22.11.11.00
82	-Məişət kimya məhsulları, sintetik yuyucu vasitələr, ətriyyat – kosmetika məhsulları (tərəvətləndirici, yuyucu, təmizləyici və dezinfeksiya vasitələri) bütün növ.	20.41 20.41.32.00 20.42.19.00
83	-Toxuculuq və yüngül sənaye məmulatları, kətan, parça, iplik, qeyritoxunma və ədədi məmulatlar, trikotaj, tikiş və qalantereya məmulatları.	13.91.11.20 13.91.11.30 13.91.11.40
84	-Kişi, qadın və uşaqlar üçün bütün növ və tip paltarlar.	14.13.1
85	- Bütün növ corab və korset məmulatları.	14.31.1 14.31.10.30 14.31.10.50
86	-Yatağ dəstləri və yatağa aid bütün növ ədyal, yorğan, baliş və ş.	13.92.24.30

87	-Xalça, xalça məmullatları və oxşar məhsullar.	13.93.1 13.93.11
88	-Ayaqqabılar, o cümlədən bütün növ xüsusi ayaqqabılar.	15.20.1 15.20.2
89	-Təbii, süni dərilər və onlardan hazırlanan bütün növ məhsullar.	14.11.10.00
90	- Xəz və xəz məhsulları.	15.11.1
91	-Pambıq, yun, ipək.	13.10.61 13.10.1 13.10.4
92	-Uçaqların yedizdirilməsi üçün qablar, butulkalar, əmziklər və başqa analoji məmullatlar.	23.13.11.00
93	-Reklam və mətbəə məmullatları, etiketlər və s. məhsulları.	17.29.11.00 18.12.12.10
94	-Sellülozdan, ağac kütlədən, kağızdan, kombinasiya edilmiş materialdan, kartondan məmullatlar.	17.12.20.30 17.23.1
95	-Dəftərxana Lavazimatı, kitablar, dəftərlər, o cümlədən bütün növ oxşar məmullatlar.	17.23.13.00 18.13.1 18.12.19.12
96	-Məişət həşəratlarına qarşı vasitələr, o cümlədən bütün finqisid və inseksid qurğular.	17.22.1
97	-Partlayıcı materiallar və onun əsasında hazırlanmış məmullatlar.	20.51.1
98	-Pirotexnika məmullatları.	25.51.13.00
99	-Yeyinti məhsulları, ərzaq üçün xammal və yemlər.	10.89.1
100	-Ət, ət məhsulları və konservləşdirilmiş ət.	10.11.11.40
101	-Quş ət, yumurtalar.	10.12.10.10
102	-Süd və süd məhsulları.	10.51.1
103	-Toyuq, quş və onlardan emal olunmuş məhsulları.	10.13.1
104	- Balıq və dəniz məhsulları, onlardan emal olunmuş məhsulları.	03.00.12.00 10.20.25.10
105	-Uşaqlar üçün bütün növ yeməklər (uşaq qidaları).	10.86.10.51
106	-Azyaşlı uşaqlar üçün süd əsaslı uşaq yeməkləri.	10.86.10.51
107	-Meyvətərəvəz məhsulları, meyvə-tərəvəzdən, qiləmeyvədən konservləşdirilmiş uşaq yeməkləri.	10.86.10.51
108	-Taxil, yarmalar və onların emal olunmuş məhsulları.	10.61.32.30
109	-Şirələr, içkilər, nektarlar və konsentratlar.	10.32.1 10.32.9
110	- Cəmlər, mürəbbələr, povidlolar, konfityurlar və şəkərlə sürtülmüş meyvə və qiləmeyvələr.	10.39.2 10.39.22 10.39.22.90
111	-Yağ-piy sənayesinin məhsulları: yağlar, piylər, marqarin, kombine edilmiş yağlar, mayonez, spred və ərinniş qatqılar.	10.41.1 10.42.1
112	-Meyvə, giləmeyvə, göbələk, tərəvəz, kartof, təzədondurulmuş və emal olunmuş məhsullar.	10.39.11.00 10.39.13.00
113	-Kənd təsərrüfar məhsulları.	01.13.1
114	-Yeyinti konservantları, yeyinti tamli ədviyyatlar, yeyinti qida əlavələri, BAƏ, əcza, xuruş.	10.84.12.70
115	-Meyvə-tərəvəz, giləmeyvə konservləri.	10.39.1

116	-Un, makaron, çörək və çörəkbişirmə məmulatları.	10.73.11 10.71.99.00
117	-Çay, kofe, kakao və s. içkilər.	10.83.11
118	-Xörək və yodlaşdırılmış duzlar.	10.84.30.00
119	-Qənnadı məmulatlar və şəkər sənayesi məhsulları, ariçılıq təsərrüfatı məhsulu.	10.82.23.90
120	-Alkoqolsuz içkilər, zəif alkoqollu içkilər, mineral sular.	10.07.11.30
121	-Şərabçılıq sənayesinin məhsulu: şərab, arağ, konyak, likyor, spirt, şampan, pivə və s.	11.01.10.10 11.02.11.30 11.02.12.10
122	-Bütün növ şokoladlar, şokoladlı konfetlər, şokoladlı pastalar, südlü və şirələnmiş konfetləri.	10.82.22.50
123	-Konfetlər, kremlər, pasta, halva, marmelad, zefir, karamel.	10.82.22.60 10.39.22.30
124	-Karamel konfetlər (nabat, içi doldurulma, şirləmə). Şəkərli qənnadı məmulatlar: karamel, iris və s.	10.82.23.90
125	-Bütün növ sirkələr.	10.84.11.30 10.84.11.90
126	-Tütün və tütün məmulatları.	12.00.11.50
127	-Tutulmalara, butulkalara doldurulmuş içməli su, mərkəzi və yerli sistemlərdə təsərrüfat və içməli su təchizatı, içkilərin hazırlanması üçün su.	11.07.1
128	-Distillə edilmiş su.	11.07.11
129	-Məişət xidmətlərinin, o cümlədən bərbərxana (saçın kəsilməsi, düzəldilmə, manikür və pedikür) xidmətlərinin sertifikatlaşdırılması.	96.02.1
130	-Kulinariya və qənnadı məhsullarının, pərakəndə ticarət xidmətinin sertifikatlaşdırılması.	47.00.17
131	-İctimai iaşə xidmətinin sertifikatlaşdırılması (restoranlarda, kafelərdə, yeməxanalarda, çayxanalarda, bar və kafeteriyalarda, şadlıq evlərində, mərasim evlərində) kulinariya və qənnadı məhsulların hazırlanması və digər oxşar xidmət göstərən müəssisələrdə göstərilən xidmətlər.	56.10.1
132	-Ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində (bağça və körpələr evi) xidmətlərin sertifikatlaşdırılması.	85.10.1 85.31.1
133	-Elektrik məişət və qaz avadanlıqlarının, radioelektron aparatlar, informasiya texnologiyalarının və elektrik maşın və cihazların quraşdırılması, təmiri və servisi üzrə xidmətlərin sertifikatlaşdırılması.	95.12.1 95.12.10.00
134	-Turizm, o cümlədən turizm operatorları, turizm agentləri, ekskursiya, mehmanxana və ona oxşar yerləşdirmə vasitələri, həmçinin ixtisaslaşdırılmış və fərdi yerləşdirmə vasitələri xidmətlərinin sertifikatlaşdırılması.	79.90.1
135	-Sanatoriya, müalicə və sağlamlıq mərkəzlərinin, pansionatlar və ovçu evlərinin sertifikatlaşdırılması	86.90.19.10 86.90.19.30
136	-Nəqliyyət vasitələrinə, maşın və avadanlıqlara texniki xidmətin və təmirin	33.12 33.12.1

	sertifikatlaşdırılması.	
137	-İdman və bədən tərbiyəsi sahəsində xidmətlərin sertifikatlaşdırılması.	93.13.10.00
138	-Müxtəlif sahələr üzrə məmulatların və avadanlıqların işə və təmirə yararlığına dair texniki ekspertiza xidmətlərinin sertifikatlaşdırılması.	-
139	-Mənzil - kommunal xidmətlərinin sertifikatlaşdırılması.	84.12.13
140	-Poliqrafiya xidmətlərinin sertifikatlaşdırılması.	58.11.1 58.19.1
141	-Rabitə xidmətlərinin sertifikatlaşdırılması.	61.91.1
142	-Mədəniyyət müəssisələri tərəfindən göstərilən xidmətlərin sertifikatlaşdırılması.	90.01.1 85.52.1
143	-Bank xidmətlərinin sertifikatlaşdırılması.	64.11.1
144	-Tikinti və digər istehsalat iş və xidmətlərin sertifikatlaşdırılması.	41.00.10 41.00 41.00.40
145	-Mebellərin istehsalı, quraşdırılması və təmiri xidmətlərinin sertifikatlaşdırılması.	95.24.1 95.24.10.00
146	-Kimyəvi təmizləmə, boyama və camaşırxana xidmətlərinin sertifikatlaşdırılması.	96.01.1
147	-Binaların və obyektlərin təmizləmə xidmətlərinin sertifikatlaşdırılması.	81.21.1
148	-Foto xidmətlərinin sertifikatlaşdırılması.	74.20.23.00
149	-Geyim, avtomobillərin və mebellərin üzlük və pərdələrin tikişi xidmətlərinin sertifikatlaşdırılması.	95.29.11.00
150	-Məişət xidmətlərinin, o cümlədən (kosmetoloji, SPA salon) xidmətlərinin sertifikatlaşdırılması.	96.02.1
151	-Ali və orta təhsil müəssisələrinə hazırlıq, xarici dil, mühasibatlıq, kompüter kursları xidmətlərinin sertifikatlaşdırılması.	84.12.11.00 85.59.11.00 85.59.12.00
152	-Nəqliyyat vasitələrinin və müxtəlif növ avadanlıqların icarə xidmətlərinin sertifikatlaşdırılması.	77.1
153	-Neft-mədən avadanlıqların icarəsi xidmətlərinin sertifikatlaşdırılması.	77.39
154	-Əhaliyə xidmət göstərən avtomobillər (taksilər və ictimai nəqliyyət) xidmətlərinin sertifikatlaşdırılması.	49.32.11.00
155	-Masaj, hamam, sauna, üzgüçülük hovuzları, trenajor salonları xidmətlərinin sertifikatlaşdırılması.	81.2
156	Məişət xidmətlərinin, o cümlədən:1. Kosmetoloji 2. Fitnes: SPA salon, masaj, sauna, hamam, üzgüçülük hovuzları, trenajor salonları xidmətlərinin sertifikatlaşdırılması	86.90.19.40 93.13.10.00
157	1. Ali və orta təhsil müəssisələrinə hazırlıq 2.Xarici dil 3.Mühasibatlıq, kompüter kursları xidmətlərinin sertifikatlaşdırılması	84.12.11.00 85.59.11.00 85.59.12.00
158	1. Hüquq2. Mühafizə3. Konsaltinq 4. Audit xidmətlərinin sertifikatlaşdırılması	69.10.1 69.10.17.00 96.20.10.00
159	Müxtəlif növ əyləncə mərkəzləri xidmətlərinin sertifikatlaşdırılması	93.21.10.00
160	SAM əsasında şampunlar və digər gigeynik yuyucu vasitələr:krem-sabun, bədən üçün	20.42.16.30

	yuyucu vasitələr, üza üçün təmizləyici vasitələr, vanna üçün köpük, şampun. Duru sabun.	
161.	Maye şəkilli kosmetik vasitələr: üzün dərisinə, bədəne, saçlara qulluq vasitələri.	20.42.15.00
162	Rəngləyici vasitələr: Kreemşəkilli boyalar, Saçların rəngini zəifləşdirən vasitələr, Çalar verən şampunlar, Basma, Xına və s.	20.42.17.00
163	Kosmetik gellər; saç, kiprik, qaş, üz, bədən üçün qulluq vasitələri və s.	20.42.15.00
164	Təraş üçün vasitələr: Krem, gel, yağ, bərk sabun və s.	20.42.19.00
165	Üz, saç, dırnaq və bədən üçün qulluq vasitələri, Qz, saç , dırnaq və bədən üçün qulluq üçün vasitələr. Kremlər, emulsiyalar, qaymaqlar, süd, serum, skrblar, qidalandırıcı, təmizləyici, nəmləndirici, vulkanik və s. maskalar, vulkanik-gil, gündə qalırma üçün vasitələr, fotoqoruyucu vasitələr, ağardıcı-vasitələr, dərini müdafiəedici kosmetik preaparatlar, təraşdan sonra kremlər, depilsiya üçün mum, yaxalayıcı balzamlar, kondisonerlər, kəpəyə qarşı vasitələr, çalar verən balzamlar, repelentlər və s.	20.42.15.00
		20.42.13.00
166	Kosmetik yağlar: üzün dərisinə, bədəne və saçlara qulluq vasitələri, vanna qəbulu üçün yağlar, aromotizatorlar, naftalan yağı və s.	20.42.15.00
167	Dişlər üçün təmizləyici toz	20.42.18.00
168	Sabun: Əl-üz sabunu, ətirli sabun, təsərrüfat sabunu	20.41.3
169	Tərə qarşı dezodrantlar və başqa vasitələr: dezodranat-karandaş, krem, gelşəklində və s. olan dezodrantlar	20.42.19.00
170	Aerozol qablaşdırılmalarda olan kosmetik məhsullar: Üzün, bədən dərisi və saçların qulluğu üçün vasitələr (köpüklər, musslar, yağlar, gellər, kremlər.) təraş üçün vasitələr, repelentlər və s.	20.42.15.00
		20.42.19.00
		20.42.16.70
		20.42.16.50
171	Dırnaqlar üçün boya və qulluq vasitələri: Manikür lakları, emallar, pastalar: Yağlar, bərkidicilər: Lakı silmək üçün mayelər, həlledicilər və s.	20,42,13,00
172	Yağ və ya emulsiya əsasında hazırlanmış dekorativ kosmetika məhsulları: Dodaqlar üçün vasitələr (pomada, parıltı, karandaş və s.) Göz makiyajı üçün vasitələr (tenlər, karandaşlar, tuşlar və s.) Makiyaj üçün pudra və rımyana, saç üçün makiyaj vasitələri və s.	20.42.12.50
173	Toz və kompakt şəkildə olan dekorativ kosmetik və gıgeynik kosmetika məhsulları: Göz makiyajı üçün vasitələr: Makiyaj üçün pudra və rımyana: Bədəne qulluq üçün toz (talk), etnik skrab və s.	20,42,14,00
		20.42.12.70
174	Maye kosmetik məhsullar; Ətirilər, Odekolonlar: Tualet və ətirli sular və s.	20.42.11.50
		20.42.11.70
175	Mum əsaslı dekorativ kosmetika: Dodaq pomadaları, dodaqlar üçün parıltıcı və balzamlar, tenlər, karandaşlar, rımyanalar, qrim üçün vasitələr və s.	20.42.12.50
176	Efir yağları, ətirli maddələr və s.	20.42.15.00
177	Məişət kimyası məhsulları: Qab yumaq üçün vasitələr, şüşə təmizləyiciləri, ağardıcılar, yuyucu vasitələr, ləkə aparan vasitələr, avtomobillərə qulluq üçün təmizləyici və yuyucu vasitələr,	20.41.32.00

	aromatizatorlar	
178	Məişət Kimyası məhsulları: Sintetik tozşəkilli təçizləyicilər və s.	20.41.32.00
179	Aerozol qablaşdırmada məişət kimyası məhsulları: ətirləyici vasitələr, repelentlər və s.	20.41.41.00
180	Uşaq bezləri	17.22.12.30
181	Gigeynik qadın bezləri	17.22.12.30
182	Məişət və sanitariya-gigeynik təyinatlı kağız vasitələri:Tualet kağızı, hər növ quru salfetlər (kosmetik, stolüstü, servis və s.) hər növ nəm salfetlər (kosmetik, gigeynik, kosmetik, təravətləndirici, təmizləyici, körpə və uşaq üçün nəzərdə tutulmuş salfetlər), dəsmallar (üz, bədən, mətbəx və s.) əl-üz dəsmalları, süfrələr. və s.	12/17/2020
183	Nəm tərəş sistemləri	20.42.19.00
184	Diş fırçaları	32.91.12.00
185	Diş pastası	20.42.18.00
186	Ağız boşluğun qulluğu üçün vasitələr:eleksirlər, balzamlar, yaxalayıcılar və s.	20.42.18.00
187	Ağız boşluğun gigiyenası üçün vasitələr: floslar, irriqatorlar, elektrik diş fırçaları, diş ağardıcıları, diş çöpləri, protezlərin təmizlənməsi üçün vasitələr, ağız boşluğu üçün dezodorantlar	20.42.18.00